

**Mahmudova R.S.<sup>1</sup>, Qurbanova K.S.<sup>2</sup>**

<sup>1,2</sup>AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

<sup>1</sup>rasmahmudova@gmail.com, <sup>2</sup>kemalewamil@gmail.com

## INKLÜZİV TƏHSİLDƏ İKT-NİN TƏTBİQİ MƏSƏLƏLƏRİ

Daxil olmuşdur: 28.11.2019. Düzəliş olunmuşdur: 19.12.2019. Qəbul olunmuşdur: 25.12.2019.

*Məqalə inklüziv təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi məsələlərinə həsr edilmişdir. Burada müxtəlif tarixi dövrlərdə əqli və fiziki qüsurlu uşaqlara münasibat araşdırılmış, əllilərin hüquqlarının qorunması istiqamətində qəbul edilmiş beynəlxalq hüquqi sənədlər analiz edilmişdir. İKT-nin sağlamlıq imkani məhdud olan müxtəlif kateqoriyalı insanların təhsilində istifadə imkanları müəyyənləşdirilmişdir. Müqayisəli analiz və müşahidə metodlarından istifadə etməklə inklüziv təhsildə İKT-nin tətbiqi üssülləri analiz edilmiş, problemlər müəyyənləşdirilmiş və bu problemlərin həlli üçün tövsiyələr işlənilmişdir. Hazırda ölkəmizdə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Programı"nın həyata keçirilməsi istiqamətində mühüm işlər görüldüyüň nəzərəalsa da, bu tədqiqatın nəticələri inklüziv təhsil siyasetini həyata keçirən qurumlar, təhsil işçiləri və bu sahənin tədqiqatçıları üçün faydalı ola bilər.*

**Açar sözlər:** inklüziv cəmiyyət, inklüziv təhsil, informasiya texnologiyaları, assistiv texnologiyalar, radiosinf sistemi.

### Giriş

Biliklərin maddi sərvətə çevrilədiyi sivilizasiyanın hazırkı mərhələsində təhsilin hamı üçün sərbəst, məneəsiz və bərabər şərtlərlə əlcətan olması cəmiyyətin qarşısında duran və mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Sağlamlıq vəziyyətindən, maddi təminatundan, irqindən, dinindən, dilindən, yaşından və s. asılı olmayaraq cəmiyyətin hər bir üzvünün təhsil alması üçün bərabər imkanların yaradılması sosial bərabərliyin əsasını təşkil edir. Hami üçün bərabər təhsilin reallaşdırılması ideyası bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır: Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948), "Uşaq Hüquqları" Bəyannaməsi (1959), "Qadın hüquqlarının müdafiəsi haqqında" Konvensiya (1979), "Uşaq hüquqları haqqında" Konvensiya (1989), "Xüsusi tələbatlı insanların təhsili" haqqında Salamanka Bəyannaməsi (1994), "Əllilərin hüquqları haqqında" Konvensiya (2006) və s. Beynəlxalq hüquqi normativ bazalara əsaslanan bu sənədlərin qəbul olunmasına əsas məqsəd əlliyyi olan şəxslərin (fiziqi və ya psixoloji) hüquqlarının müdafiəsi ilə yanaşı, onların sağlam insanların bərabər fəal şəkildə ictimai həyatda iştirakı üçün mövcud məhdudiyyətlərin aradan qaldırılmasıdır. Ekspertlərin fikrincə bu məhdudiyyətlərin yaranma səbəbləri yalnız həmin şəxslərin əlliyyi deyil, həm də cəmiyyətin onlara olan münasibətidir. Sağlamlıq imkanları məhdud olan insanların hüquq və azadlıqlarının təmin olunması üçün mövcud məneələrin aradan qaldırılmasına yalnız inklüziv cəmiyyətin qurulması və inklüziv mədəniyyətin formalaşması nəticəsində nail olmaq olar [1].

Inklüziv cəmiyyətin formalaşmasının mühüm şərtlərindən biri hər bir insanın məxsusi potensialının formalaşmasında və inkişafında mühüm rol oynayan məktəblərin, təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində effektiv strategiyanın hazırlanması və həyata keçirilməsidir. Inklüziv sağlamlıq vəziyyətindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərini fəal şəkildə cəmiyyətə qoşan bir prosesdir. Sosial inklüziya fərdin və ya qrupun ictimaiyyətə aid olma hissini gücləndirir, sosial integrasiyaya götürub çıxarı [2].

Tədqiqatlar göstərir ki, müxtəlif ölkələrdə xüsusi təhsil tələbati olan uşaqların ümumi təhsil sistemina daxil edilməsi prosesi konkret sosiomədəni şəraitin nəzərə alınması və siyasi rəhbərliyin iradası ilə baş verir. Dünyanın əksər ölkələrində inklüziv cəmiyyətin qurulması və inklüziv təhsilin inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasında da əllillərin cəmiyyətə adaptasiyasına şərait yaradılması, onların təhsil və iş imkanlarının artırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün məqsədönlü işlər görülür. Ölkəmiz 2008-ci ildə BMT tərəfindən qəbul edilmiş “Əllillərin hüquqları haqqında” Konvensiyaya qoşulmuşdur. Konvensiymanın 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlliyyi olan şəxslərin əllilik əlamatına görə təhsildən kənarlaşdırılmasının qarşısını almalı, onların digər insanlarla eyni əsaslarla inklüziv, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər [3]. Eyni zamanda, 2004-cü ildə “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlıqlıq imkanları məhdud) uşaqların təhsilinə təşkil ilə əlaqədar İnkışaf Programı (2005-2009-cu illər)” 2017-ci ildə, sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsil almış üçün manəsiz mühit yaratmaq məqsədi ilə, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilinə inkişafı üzrə Dövlət Proqramı” qəbul edilmişdir [4].

Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün informasiya texnologiyalarının rolü əvəzsizdir. Nəzərdə tutulur ki, informasiya texnologiyalarının tətbiqi ilə sağlamlıq imkanları məhdud şəxslərin informasiya əldə etmək imkanları genişləndiriləcəkdir. Lakin, programın həyata keçirilməsi üzrə tədbirlər planında tədris prosesinin sağlamlıq imkanları məhdud olan şəxslərin tələbatına uyğunlaşdırılması, informasiyanın vizual, səs və daktıl formada əldə edilməsini təmin edən vəsitələrlə, yardımçı vəsait və texnologiyalarla, didaktik materiallara təchiz edilməsi, beynəlxalq təcrübədə istifadə edilən öyrədici elektron proqramların tətbiq edilməsi və s. ilə bağlı tədbirlər nəzərdə tutulsada, informasiya texnologiyalarının tətbiqi ilə bağlı tövsiyyələr işlənilməmişdir.

### **Inklüziv təhsil inklüziv cəmiyyətin inkişafının əsas mexanizmlərindən biri kimi**

“Inklüziya” termini – fransız mənşəli “include” sözündən götürülüb və “daxil etmək, əhatə etmək, öz tərkibində saxlamaq” mənasını verir. Müasir dövrə bu terminin insanların cəmiyyətdəki yeri masalasında yeni baxışları əks etdirir [5]. İnkluziyanın əsasında daxil edən cəmiyyət ideyəsi dayanır. Bu o deməkdir ki, irqindən, dini mənsubiyətdən, mədəniyyətdən, sağlamlıq imkanlarından və s. asılı olmayaraq istənilən şəxs ictimai münasibatlarda qoşula bilər. Əsas odur ki, bu qoşulma, daxil edilən bütün fəaliyyət növlərində onların bərabər hüquqlarının təmin olunması və onların müstaqil həyat qabiliyyətinin inkişaf etdirilməsi məsələlərində cəmiyyətin bütün üzvlərinin maraqları ilə üst-üstə düşür. Bunun arxasında dərin fəlsəfi problem dayanır – “Mən və Başqası” problemi.

Inklüziv cəmiyyətdə cəmiyyətin üzvləri yalnız təhsil hüququna və siyasi həyatda iştirak hüququna malik olmurlar. İnkluziyə cəmiyyətin qurulmasında vacib məqam cəmiyyətin idarə olunmasına hər bir fərdin iştirakının təmin olunmasıdır.

Məlumdur ki, cəmiyyət müxtəlif insanların toplusudur. Heç də hamı cəmiyyət tərəfindən eyni cür qəbul olunmur. Digərinə açıqlığın müəyyən sərhədləri var, onlardan biri də məxsusi identifikasiyin saxlanılmasıdır. Belə bir imkan olmadığı halda zorla özünə yer etmə müqavimətlə qarşılanır. Lakin, cəmiyyət özü və onun sosial institutları (təhsil, mədəniyyət, əmək bazarı və s.) sosial qarşılıqlı əlaqələri tənzimləyən normalar işləyib hazırlayırlar. Əlliyyi olan insanların cəmiyyətdən ayrılmaları və sosial izolyasiyası məsələlərinə aid normalar da mövcuddur.

Bələ hesab olunur ki, aqli və fiziki qüsurlu insanlara münasibət və onlarla bağlı sosial siyaset tarixi proseslər natiqəsində formallaşır. Tədqiqatçı C.Nyumanın fikrincə, bu proseslər utilitarizm, humanizm və insan haqları fəlsəfi anlayışları ilə nizamlanır [6]. Bu anlayışlar qədim zamanlardan qərəb mədəniyyətinin tərkib hissəsi idi və hazırkı dövrə də, onun siyasetini və ictimai mənəviyyətini formalasdırmaqdə davam edir. Minilliklər boyu sağlamlıq imkanları məhdud olan insanlar cəmiyyət tərəfindən keyfiyyətsiz azlıq kimi qəbul edilib.

Əvvəlki tarixi dövrlərdə fiziki və ya psixi çatışmazlığı olan insana mənfi münasibət bəslənirdi, bu yalnız onların sosial həyatda iştirak edə bilməməsi ilə bağlı deyildi, həm də ondan irəli gəldi ki, əllil insan sağlam insanların mistik qorxuya səbəb olurdu [7].

Qədim yunan və Roma qanunvericiliyində fiziki qüsurlu uşaqların doğulduğu andan aşkarlanması və sağlam uşaqlardan ayrılmaları tələb edildi. Bu cür uşaqlar sonradan ya taleyin

ümidiñ buraxılırdı, ya da məhv edilirdi [8]. Belə mövqə hərb dövləti üçün tipik mövqə idi, çünki, belə dövlətdə uşaqların təlim və tərbiyəsi onların fiziki sağlamlığına və hərbi hazırlığına istiqamətləndirildi. Roma dövlətinin və vətəndaşının mövqeyi belə idi ki, əllil uşaq, hətta ali təbəqəyə mənsub olsa belə, keyfiyyətsiz və lazımsız hesab edilirdi.

Tədqiqatçılar qeyd edir ki, orta asrlarda əllillər xeyirxah münasibət bəşlənmirdi. Bu ondan irəli gəldi ki, dalılık, karlıq və digər anadangalma anomaliyaları fövqəltəbi qüvvələrlə əlaqələndirirdilər. Xristianlığın ilkin dövrlərində hesab edildiñ ki, fiziki və psixi qüsurların səbəbi onların özlərinin və ya valideynlərinin hansısa günahlarıdır və buna görə allah onları cəzalandırıb [9].

Cəmiyyətin əllillər münasibətinin təkamülündə vacib məqam onların himayə – sosial qəyyumluq hüquqları almışdır. XVIII əsrden XX əsrin əvvəllerinə qədər olan dövr əllil uşaqların, xüsusən də imkanlı ailələrdən olanların müəyyən vətəndaş hüquqları olda etməsi ilə xarakterizə olunur. Bu dövrdə kilsə və xeyriyyəçilərlər yanaşı, artıq dövlət də inkişafdan qalan uşaqlara sosial və tibbi yardım göstərməyə başlayır, onların təhsilə cəlb edilməsi istiqamətdə müəyyən addımlar atılır.

Ədəbiyyatda qeyd edilir ki, tədrিচ xüsusi tədris mütəssisələri şəbəkəsi genişlənmiş, məqsədöñlü şəkildə xüsusi müəllim kadrların hazırlanmasına başlanılmış, xüsusi təhsilin hüquqi, elmi və elmi-pedaqoji təminati yaranmış və beləcə milli xüsusi təhsil sistemləri formalasılmışdır [10].

Əllillərin müdafiəsinin hüquqi prinsipləri yalnız XX əsrin ikinci yarısından inkişaf etməyə başlamışdır. 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş “Ümumdünya insan hüquqları haqqında” Konvensiyada təsbit olunur ki, əlliliyi olan şəxslərindən digər insanlar kimi təhsil hüququ var [11]. Burada insan haqları əsas dəyər kimi qəbul edilir və cəmiyyət də aql və fiziki qüsurları olan uşaqların təhsilinin təmin edilməsinin zəruriliniñ dərk edir.

1959-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən “Uşaq hüquqları” Bəyannaməsi qəbul edilmiş və burada uşaqların müdafiəsi üçün bir sıra prinsiplər müəyyən olunmuşdur [12]. Bu prinsiplərdən biri ondan ibarətdir ki, heç bir fərq qoymadan, ırqına, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və ya digər əqidəsinə, milli və ya sosial mənsubiyyətinə, maddi durumuna görə heç bir ayrı-seçkililik yox vermadan bütün uşaqların hüquqları tanınır. Digər bir prinsipdə isə bayan edilir ki, fiziki və psixi qüsür olan uşaqlar, onların məxsusi vəziyyəti nəzərə alınmaqla, xüsusi rejim, təhsil və qayğı ilə şəhət olunmalıdır.

1975-ci ildə qəbul edilmiş “Əllillərin hüquqları haqqında” Bəyannaməsi qeyd edilir ki, əllillər, onların əlliliyinin mənşəyindən, xarakterindən və ciddiliyindən asılı olmayaraq, özləri ilə yaşıl olan vətəndaşların malik olduqları əsas hüquqlara, ilk növbədə qənaətbəxş həyat səviyyəsi hüququna malikdirlər [13].

Bu proseslər ona görüb çıxardır ki, artıq XX əsrin sonlarında Avropa cəmiyyəti sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi məktəblərdə təhsil almasının sosial izolyasiya kimi qiymətləndirərək ondan imtina etmək fikriñ galır. Uşaqın xüsusi məktəbə yönəldirilməsi artıq onun valideynlərdən və həmyaşlılarından, tamhüquqlu həyatından izolyasiyaya cəhd, onun vətəndaş hüquqlarının pozulması, diskriminasiyanın meydana çıxmazı kimi dərk edilməyə başlayır [10].

Göründüyü kimi, inklüziv ideyəsi insan haqlarının, onun dəyərinin, identikliyinin dərk edilməsindən baş verən köklü dəyişikliklər çərçivəsində meydana çıxmışdır və bu ideyanın inkişafı cəmiyyətin mənəvi sağlamlığını möhkəmləndirir. Əlliliyi olan insانlara münasibətin dəyişməsi isə bu dəyişikliyin təzahürləndən yalnız biridir.

### **İnklüziv təhsilda İKT-nin tətbiqi : problemlər və həlli yolları**

Dünya praktikasında sağlamlıq imkanları məhdud olan insanların təhsilinin təşkilinə dair müxtəlif yanaşmalar var. Onları şərti olaraq iki yerə bölmək olar: birinci yanaşma sağlamlıq imkanları məhdud olan uşaqların təhsili üçün ayrıca tədris mütəssisələrinin və ya siniflərin yaradılmasını nəzərdə tutur, ikinci yanaşma isə – inklüziv yanaşmadır ki, bu da tədris prosesinin özüñün dəyişdirilməsini, ümumtəhsil məktəblərində xüsusi tələbatı olan uşaqların “adi” uşaqlarla birgə təhsil alması üçün şərait yaradılmasını nəzərdə tutur. Çox vaxt bu yanaşmaların müxtəlif kombinasiyalarına rast golur, məsələn, birgə təhsil üçün yalnız müəyyən zaman çərçivəsində şərait yaradılır, yaxud “adi” və xüsusi məktəblərdə təhsil alan uşaqlar birgə layihələr üzərində işləyirlər. Inklüziv yanaşma digərlərindən

onunla fərqlənir ki, təhsil almaq üçün sadəcə bərabər imkanların yaradılmasını deyil, haminin birgə təhsil almaq imkanlarının olmasına nəzərdə tutur. Ona görə də inklüziv təhsilda "adi" və "xüsusi" uşaqlar arasında fərqli qoyulmur, hesab edilir ki, hər bir uşaq unikaldır və özünün xüsusi tələbatları var. İnküziv təhsilin əsas vəzifəsi – bütün şagirdlərin məktəbdə bac verən bütün proseslərə eyni dərəcədə cəlb edilməsidir. Qeyd etmək lazımdır ki, inklüziyaya yalnız olıl uşaqların deyil, yaşıdığı ölkənin dilini zəif bilən uşaqların, azyaşlı anaların, təminatsız ailələdən olan uşaqların, tez-tez başqa yərə köçənlərin və s. məktəbdə birgə təhsilini nəzərdə tutur.

İnküziv təhsilə keçidin vacib şərtlərindən biri sağlamlıq imkanları möhdud (SİM) uşaqların müsayiyyət olunması və dəstaklanması sisteminin olmasıdır. Bu cür dəstək göstərən pedagoqlara tyutor deyilir. Tyutor peşəsi hələ XIV əsrə, əvvəlcə Oksford, bir qədr sonra isə Kembrid Universitetində meydana çıxmışdır [14]. O zaman tyutorun vəzifəsi professorlara tələbə arasında vasitəçilik idi. Bu gün tyutor – təhsil alanların fərdi təhsil traikeytoriyasının qurulması və həyata keçirilməsi üçün şərait yaranan şaxsdır. SIM olan uşaqlara münəsabatda tyutorun əsas vəzifəsi möhz budur.

Tyutor burada həm tədris prosesində, həm kommunikativ planda uşağı kömək edərək, onun vəziyyətinə nəzarət edərək məktəb təhsil məkanında ona bələdçilik edir. Yəni, inklüziv təhsildə tyutor SİM-i olan uşaqların tədris müəssisəsinin təhsil və sosial mühitinə adaptasiyası üçün şərait yaranan mütxəssisidir.

İnküziv təhsilin həyata keçirilməsinin əsas şərtlərindən biri də SİM-i olan təhsil alanların təhsilə, informasiya əlyətənliliyinin təmin edilməsi üçün İKT-dən istifadə etməklə hər kəs üçün əlverişli təhsil mühitinin yaradılmasıdır.

İnküziv təhsildə İKT, o cümlədən distant tədris texnologiyaları SİM olan uşaqların müxtalif səbəblərdən dərsdə fiziki iştirakı mümkün olmadığı vaxtlarda onların fasiləsiz tədris prosesini təmin etməyə imkan verir.

Həqiqi inklüziv təhsil yalnız o zaman mümkün ola bilər ki, tədris prosesi asanlıqla və çevik şəkildə istənilən zamanda təhsil alanların tələbatına uyğunlaşdırılara biləs. Ona görə də, yalnız həm real, həm də virtual məkanda həyata keçirilə bilən xüsusi texnologiyaları və metodları bilən müəllim xüsusi tələbatları olan uşaqların tələbatına cavab verə bilər.

İnküziv təhsildə İKT əsasən bu məqsədlə istifadə oluna bilər [15]:

1. Kompensasiya məqsədi ilə İKT texniki kömək, dəstək, olmayan təbii funksiyaların əvəz edilməsi üçün istifadə olunur;

2. Kommunikasiya məqsədi ilə hər növ funksional möhdudiyyət üçün köməkçi qurğular və program təminatları, kommunikasiyanı daha əlyətərlə və rahat edən alternativ əlaqə vasitələri istifadə olunur;

3. Didaktik məqsədlə mobillik möhdudiyyəti olan, yaxud sensor pozuntuları olan təhsil alanlara lazım olan informasiyanı onlar üçün uyğun formatda əldə etməyə imkan verən informasiya resurslarından istifadə olunur: müxtalif növ elektron tədris resursları və elektron kitabxanalar, distant məsləhət xidmətləri.

İKT-dən istifadə "xüsusi" uşaqlara təhsil vermək üçün müxtalif pedagoqji strategiyaların hazırlanmasına, onların fərdi tələbatlarının ödənilməsinə, fərdi inkişafına, təhsil mühitinə və ictimai mühitə daxil olmasına imkan yaradır, inklüziv təhsilin həyata keçirilməsi üçün real vasitədir. İnküziv prinsiplərin reallaşdırılması üçün pedagoqların İKT kompetentliyi və İnternete işləmə vərdişləri yetərli səviyyədə olmalıdır. İKT-nin tətbiqi və pedagoqların İKT kompetentliyinin (bacarıqlarının) təkmilləşdirilməsi "xüsusi" uşaqlar üçün ənənəvi təhsil formatının bir sıra möhdudiyyətlərini aradan qaldırmağa kömək edə bilər. Bu halda, bu uşaqlar hətta öz sinif yoldaşları ilə birgə bütün təhsil aldığı müddət ərzində təhsil müəssisəsinə gələ bilmədikdə belə, inklüziv təhsil formasını rahatlıqla seçə bilərlər.

İnküziv təhsildə İKT-dən istifadə imkanlarını araşdırın tədqiqatçılar müxtalif anlayışlardan istifadə edir: rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, assistiv texnologiyalar, köməkçi texnologiyalar və s.

A. A. Karpovalı öz araşdırılmalarında assistiv informasiya texnologiyalarını klassifikasiya edərək onları surdoinformasiya, tifloinformasiya texnologiyalarına, səs əmələ gətirən vasitələrə,

həmçinin dayaq-hərəkət aparıcı pozulmuş və koqnitiv pozuntuları olan insanlar üçün texnologiyalara ayırır [16]. Müəllifin fikrincə, əlil kreslər, protezler, eşitmə aparatları, optik eynəklər, televiziya subtitrləri, köməkçi robotlar, əlil arabalar üçün qaldırıcı liftlər, işqorfların səs siqnalları, eləcə də yollardakı istiqamətləndiricilər və panduslar da daxil olmaqla, assistiv texnologiyalar müxtəlif xarakterli və təyinatlı ola bilər.

“Assistiv texnologiyalar” termininin izahı “Ölillərin hüquqları haqqında” Konvensiyada öz əksini tapmışdır [17]. Assistiv (köməkçi texnologiyalar) dedikdə sağlamlıq imkanları məhdud olan insanların funksional imkanlarının yaxşılaşdırılmasına, dəstəklənməsinə və onların informasiya, ünsiyyat prosesinə, informasiya-tadris mühitində əlyətənliliyinin təmin edilməsinə yönəldilmiş müxtəlif avadanlıqlar, qurğular, məhsullar, program təminatları və xidmətlər başa düşür.

İnformasiya texnologiyaları sahəsində məşhur istehsalçı şirkətlər istehsal etdikləri program məhsullarının, qurğuların və xidmətlərin bütün kateqoriyalardan olan, o cümlədən, məhdud imkanlı insanların üçün əlyətənliliyinə xüsusi diqqət yetirirlər. Hazırda əlliyyi olan istifadəçilər üçün hazırlanmış müxtəlif texniki vasitələr və program təminatları mövcuddur: gözü zəif və ya tamamilə görməyən istifadəçilər üçün taktıl klaviatura və audio display; dayaq sisteminin funksiyaları pozulmuş insanlar üçün xüsusi klaviatura və manipulyatorlar; eşitmə və nitq əngəlli insanların ünsiyyət qurması üçün jestləri təməyaraq mətnə (səsə) və ya əksinə çevirən program təminatına malik qurğular və s. Məsələn, Hindistanda gözdən əlil istifadəçilər üçün Brail əlifbası ilə mesajların oxunmasına reallaşdırılan mobil telefon yaradılmışdır, burada istifadə olunan EYECAN texnologiyası gözün hərəkəti ilə kompüterə informasiya ötürümkən imkanına malikdir [18]. Windows əməliyyat sistemində sağlamlıq imkanları məhdud olan insanların bir sıra xüsusi funksiyalar (ekran üçün lupa, ekran üçün diktor, ekran üçün klaviatura və s.) nəzərə alınmışdır.

İnkliuziv təhsili taciribəndə keçirən müxtəxəssislər görme məhdudiyyətli insanların təhsilində informasiyanın qəbul edilməsi və emal üçün istifadə olunan qurğuların, sistemlərin və program təminatlarının imkanlarını yüksək qiymətləndirirlər. Bu tip qurğularla təsviri yaxınlaşdırın və xırda şriftlərlə yazılmış mətni oxuyan SmartView Graduate qurğusunu, xüsusi oxuyan skanerləri (Sara CE, Smart Reader və s.) misal göstərmək olar [19]. Görəmə qabiliyyəti zəif insanların üçün nəzərdə tutulmuş JAWS (ing. Job Access With Speech – Nitq vasitəsilə fəaliyyətə əlyətənlilik) programı da dünyada daha geniş istifadə edilən program vasitələrindən biridir. Bu program məhsulu gözdən əlil və zəif görən insanların Windows əməliyyat sistemində işləyən fərdi kompüterlərə əlyətənliliyinin təmin edilməsinə imkan verir. Ekranda əks olunan informasiya nitq sintezatoru vasitəsilə səsləndirilir, eyni zamanda informasiyanı Brail displayinə çıxarır. Tifloinformasiya sistemlərinin içərisində DAİSY (informasiya rəqəmsal əlyətənlilik sistemi) sistemi xüsusi yer tutur. DAİSY – çap materialını oxumaq imkanından məhrum olan insanların üçün bu materialları səsləndirməyə imkan verən rəqəmsal formatdır. Görəmə məhdudiyyətli təhsil alanlar DAİSY formatında olan faylları səsləndirə bilən qurğu və ya program təminatından istifadə etməklə kitabı və ya dərsliyin audio versiyasına qulaq asa, lazım olan fəsli, mövzunu, yaxud işarələnmiş hissəni tapa bilər.

Eşitməyən və zəif eşidən insanların təhsili və sosial reabilitasiyasında da informasiya texnologiyalarından istifadə olduqca əhəmiyyətlidir. Məlumdur ki, bu cür insanların informasiya əsasən gözə qəbul olunur, informasiya texnologiyaları sistemlərində isə informasiyanın ötürülməsində əsas yeri vizual kanal tutur. Kompüter, interaktiv lövhə və multimedia imkanlarına malik digər vasitələr bu kateqoriyadan olan təhsil alanların ətraf aləmi daha yaxşı dərk etməsi və intellektual inkişaf üçün unikal vasitələrdir. Bununla yanaşı, kompüterdə səsin tənzimlənməsi imkanı, məsələn, audio və videomaterialın konkret səslənmə tezliyinə uyğunlaşdırılması azacıq qalan eşitmənin məsq etdirilməsi və nitq vordişlərinin inkişaf etdirilməsi üçün istifadə edilsə bilər.

İnkliuziv təhsildə eşitmə əngəlli insanlarınla məşğələlər zamanı istifadə olunan qurğular: fərdi eşitmə aparatları, səs gücləndiricilər, radiosistemlər, teletayp sistemləri, subtitrlər, işq indikatorları və digər qurğular, trenajorlar, programlar haqqında [20]-da geniş məlumat verilmişdir.

Hazırda eşitmə əngəli olan və səsli dilla fikrini ifadə etməyi bacarmayan insanların ünsiyyətini asanlaşdırmaq üçün işlənib hazırlanmış bir sıra kompüter sistemləri mövcuddur. Buna misal olaraq avtomatik surdotərcümə sistemlərini göstərmək olar. Onlardan biri də nitqi mətnə və

jestə çevirən "iCommunicator" programıdır [21]. Bu program dərs zamanı və ya evdə yazı və jest dili bilən eğitimə əngəlli uşaqlar üçün kommunikativ mühit yaratmağa imkan verir.

Bir sira texnologiyalar inklüziv təhsildə geniş istifadə olunur. Onlardan biri də böyük tədris auditoriyalarında qrup şəkilli məşğolalar zamanı uğurla tətbiq olunan FM diapazonunda işləyan radiosının sistemidir. Radiosinin – hətta səs-külyü şəraitdə belə eğitimə əngəlli uşaqa nitqi anlamağa imkan verən, səsin naqılızsız ötürülməsi texnologiyasıdır. Bu sistəmə mülliimlərin üçün mikrofon və eğitimə əngəlli uşağın eğitimə aparatına xüsusi adapter vasitəsi ilə birləşdirilmiş qəbuləcidi daxildir.

Eləcə da, dayaq-harəkat sisteminin ollılığı, koqnitiv (əqli və psixi qüsurlu) pozuntuları və s. olan uşaqların təhsil-informasiya mühitində əlyənliyini təmin etməyə imkan verən texnologiyalar işlənilərə hazırlanmışdır. Sağlamlığı ilə əlaqədar xüsusi təhsil tələbatları olan uşaqların dəstəklənməsi istiqamətində görülən işlər getdikcə artır, informasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətləri tərəfindən müxtəlif kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni-ni program vasitələri, qurğular, mobil əlavələr yaradılır və istifadəyə verilir. Burada əsas məsələlərdən biri müxtəlif kateqoriyalardan olan təhsil alanların təhsil tələbatlarını nəzərə alaraq İKT məhsulları bazarının daim analiz olunması, bu vasitələrin imkanlarının öyrənilməsi, mülliimlərin və köməkçi heyətin bu vasitələrdən istifadə bacarıqlarına yiyələnməsidir [22].

Göründüyü kimi, inklüziv təhsildə İKT-nin tətbiqi bir sira məsələlərin həlli üçün olduqca zəruriidir: müxtəlif sağlamlıq problemləri olan uşaqların təhsil mühitində və biliklərə əlyətənlük imkanlarının artırılması; bütün uşaqların ümumi təhsil prosesinə çalb edilməsi; sağlamlıqla bağlı müəllimlərin problemlərin correksiya edilməsi; bu kateqoriyadan olan insanların sosiallaşması və cəmiyyətə adaptasiyası və s. Lakin inklüziv təhsildə İKT-nin tətbiqi məsələlərinə dair tədqiqatların analizi göstərir ki, burada bir sira problemlər mövcuddur. Bu problemlərə aşağıdakılardır aid etmək olar [23]:

- İKT vasitələrinin, o cümlədən köməkçi texnologiyaların dəyərinin yüksək olması əsərbindən əlyətərliyin aşağı olması;
- mülliimlərin sağlamlıq imkanları məhdud olan insanların təhsilində İKT-nin pedaqoji imkanlarını yetərinə qıymətləndirə bilməməsi;
- İKT-nin pedaqoji imkanlarından istifadə etmək üçün mülliimlər və təhsil alanlar üçün elmi-metadoloji və metodiki dostostın olmaması;
- mülliimlərin və təhsil alanların İKT bilik və bacarıqlarının aşağı səviyyədə olması;
- Sağlamlıq imkanları məhdud olan şəxslərin tələbatına uyğun formada elektron resursların olmaması;
- və s.

Inklüziv təhsildə İKT-nin imkanlarından səmərəli istifadə o zaman mümkün ola bilər ki, göstərilən problemlər aradan qaldırılsın. İKT vasitələrindən istifadə əsasında təhsilin əlyətənlilikinin və keyfiyyətinin təmin edilməsi 1999-cu ildən başlayaraq YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzindədir. İnstitut tərəfindən bununla bağlı beynəlxalq səviyyədə bir sira müşavirələr keçirilmiş, analitik və tədris-metodiki materiallar hazırlanmışdır. Bu sənədlərdən birində deyilir ki, inklüziv təhsildə İKT-nin tətbiqi böyük potensiala malik olsa da, bu yolda çoxlu çətinliklər var.

#### Nəticə

Yeni texnologiyalar təhsil sisteminin ənənəvi iyerarxiyasını dəyişir və xüsusi tələbatları olan insanların təhsilinə dayanıqlı passiv yanaşmalara yeni alternativlər təklif edir. Lakin, bütün üстünlüklerinə baxmayaraq, təhsil alanlarının fərdi tələbatlarını və tədris resurslarının əlyətənlilik prinsiplərini nəzərə almadan bən texnologiyaların tətbiq edilməsi, əksinə, maneələrə gətirib çıxara bilər. Dünya praktikası da göstərir ki, inklüziv təhsilin əlyətənlilikinin təmin edilməsinə İKT vasitələrinin təhsil sisteməna integrasiyası üçün kompleks programın hayata keçirilməsi nəticəsində nail olmaq mümkündür. Bu kompleks program aşağıdakı istiqamətləri əhatə etməlidir:

1. Təhsil alanlarının tələbatına cavab verən İKT infrastrukturunun yaradılması (uyğun köməkçi texnologiyaların, kompüter proqramlarının seçilməsi, onların standart kompüter texnologiyaları ilə birgə istifadəsi);
2. İKT-nin tədris proqramlarına integrasiyası (İKT-nin tədris prosesində tətbiqi üçün tədris proqramlarının, tədris-metodiki materialların hazırlanması, innovativ tədris metodlarının işlənməsi);
3. İnkliüziv təhsildə İKT-nin tətbiqi üzrə kadrların hazırlanması (bu kadrlara yürdülən tələblərin, standartların hazırlanması, tədris və ixtisasartırma proqramlarının işlənib hazırlanması);
4. İnkliüziv təhsil sahəsinə həyata keçirilən işlərin nəticələrinin monitorinqi və idarə edilməsi;
5. İstifadəçilərin psixofizioloji xüsusiyyətlərinə uyğun formatda rəqəmsal tədris resurslarının hazırlanması və ya seçilməsi;
6. Aparat-proqram təminatının sazlanması, istifadəsi və modifikasiyası məsələləri üzrə mülliimlərə dəstək və konsultasiya sisteminin yaradılması.

## Ədəbiyyat

1. Пенин Г.Н. Инклюзивное образование как новая парадигма государственной политики // Образование для всех, 2010, №9(83), с.41–47.
2. Бухтиярова И.Н. Информационные технологии как фактор развития современного инклюзивного общества // Гуманитарные, социально-экономические и общественные науки, 2015, №6, с.122–125.
3. Конвенция о правах инвалидов, Учебно-методическое пособие, Серия материалов по вопросам профессиональной подготовки №19, 2014, с. 182
4. "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlıqlı imkanları məhdud şəxslər üçün inkliüziv təhsilin inkişafı üzrə Dövlət Programı", <http://www.azertag.az>
5. Егорова П.А., Ивенских И.В. Готовность образовательной организации к работе с обучающимися с ограниченными возможностями здоровья / Сборник статей VIII Всероссийской научно-практической конференции студентов, аспирантов и молодых ученых, г. Армавир, 27–28 сентября 2018, с.156–159.
6. Кетриши Е.В. Эволюция отношения общества к детям с нарушениями в развитии // Научный диалог, 2015, №7(43), с.8–26.
7. Лазаревна Р.Ф., Германовна С.Н. История становления и развития идей инклюзивного образования: международный опыт // Грамота, 2012, №12, с.162–167.
8. Замский Х.С. История олигофренопедагогики . М.: Просвещение, 1980, 398 с.
9. Winser M.A. The History of Special Education From Isolation to Integration. Gallaudet University Press, 1993, 463 с.
10. Малофеев Н.Н. Особый ребенок–вчера, сегодня, завтра. Образование и психологопедагогическая помощь детям с ограниченными возможностями здоровья в XXI веке, М., 2007, 80 с.
11. Всеобщая декларация прав человека 1948, <https://www.un.org/ru>
12. Декларация прав ребенка, 1959, <https://www.un.org/ru/>
13. Декларация о правах инвалидов, 1975, <https://www.un.org/ru>
14. Кокамбо Ю.Д., Скоробогатова О.В. Тьюторство как новая форма взаимодействия участников образовательного процесса // Вестник Амурского Государственного Университета. Гуманитарные науки. 2013, вып.60, с.110–115.
15. Аналитическая записка, ИКТ для инклюзивного образования, <https://iite.unesco.org/pics/publications/ru/files/3214675.pdf>
16. Карпов А.А. Ассистивные информационные технологии на основе аудиовизуальных речевых интерфейсов // Труды СПИИРАН, 2013, №27, с.114–128.

17. Конвенция о правах инвалидов, 2006, <https://www.un.org/ru>
18. EyeCan, <http://www.eye-can.je>
19. SmartView Graduate, <http://www.indigologix.com>
20. Кулакова Е.В. Применение ассистивных технологий в практике инклюзивного обучения детей с нарушенным слухом // Специальное образование, 2014, №2, с.282-287.
21. Жилбаев Ж.О., Мукашева М.У., Мухамедханова А.К. Новые информационные технологии в образовании и науке / Материалы X международной научно-практической конференции, Екатеринбург, 27 февраля–3 марта 2017, с .282–287.
22. Филипович Е.И., Борозинец Н.М. Применение ассистивных технологий в практике высшего образования лиц с инвалидностью и ограниченными возможностями здоровья // Специальное образование, 2019, № 1, с.113–122

УДК 004:376

**Махмудова Расмия Ш.<sup>1</sup>, Курбанова Камала Ш.<sup>2</sup>**

<sup>1,2</sup>Институт Информационных Технологий Нана, Баку, Азербайджан

[rasmahmudova@gmail.com](mailto:rasmahmudova@gmail.com), [kemalewamil@gmail.com](mailto:kemalewamil@gmail.com)

#### **Вопросы применения ИКТ в инклюзивном образовании**

Данная статья посвящена применению информационно-коммуникационных технологий (ИКТ) в инклюзивном образовании. В данной статье проанализированы отношение к детям с психическими и физическими недостатками в различных исторические периоды, а также международно-правовые документы по защите прав инвалидов. Определены возможности использования ИКТ в образовании различных категорий людей с ограниченными возможностями. Методом сравнительного анализа и наблюдения проанализированы способы применения ИКТ в инклюзивном образовании, выявлены проблемы и разработаны рекомендации по их решению. Учитывая тот факт, что в настоящее время в стране ведется работа по реализации «Государственной программы развития инклюзивного образования для лиц с ограниченными возможностями в Азербайджанской Республике на 2018–2024 годы», результаты исследования могут быть полезны для учреждений, преподавателей и исследователей, осуществляющих политику инклюзивного образования.

**Ключевые слова:** инклюзивное общество, инклюзивное образование, информационные технологии, ассистивные технологии, радиосистемы.

**Rasmiya Sh. Mahmudova<sup>1</sup>, Kamala Sh. Gurbanova<sup>2</sup>**

<sup>1,2</sup>Institute Of Information Technology of ANAS, Baku, Azerbaijan

[rasmahmudova@gmail.com](mailto:rasmahmudova@gmail.com), [kemalewamil@gmail.com](mailto:kemalewamil@gmail.com)

#### **The application issues of ICT in inclusive education**

The article is dedicated to the application of information and communication technologies (ICT) in inclusive education. The attitudes of children with mental and physical disabilities in different historical periods are explored; the international legal documents adopted on the rights of individuals with disabilities are analyzed. The possibilities of using ICT in education of different categories of people with disabilities are identified. Methods for ICT's application in inclusive education using comparative analysis and observation methods are analyzed, and the problems are identified and the recommendations for solving these problems are developed. Taking into account the important work done for the implementation of the "State Program on development of inclusive education for persons with disabilities in the Republic of Azerbaijan for 2018-2024", the results of research can be useful for the agencies executing the education policies, the education staff and researchers in the field.

**Keywords:** inclusive society, inclusive education, information technologies, assistive technologies, radiosystems.